

Tural Cəfərli

# AND

(Esse)



*Mən "and" içə bilmirəm. Buna vərdiş edənlər də var. Ancaq mənim "and" içməklə bağlı kəskin bir fobiyam olduğundan heç bu haqda danışmaq da istəmirəm. Ancaq "yazmaq" istədiyim xatırələri qeyd etməliyəm...*

*Atam hər dəfə araq içəndən sonra növbəli şəkildə birimizin canına and içirdi ki, bir də araq içməyəcək. Biz də bu anda inanıb, ümid edirdik ki, atamız bir də araq içməyəcək. Ancaq and içmə mərasimi unudalan ki-mi, atam yenə içməyə başlayırdı. Bu dəfə daha maraqlı, inandırıcı və həssas andlar içməyə başlayırdı. Adama elə gəlirdi ki, o daha yaxşı and içmək üçün, yenidən araq içirdi... Hər dəfə kiminsə canına and içəndə elə bilirdim həmin adamin canından can gedir, ömrü azalır, atamın andları bizi yeyib qurtarırdı. Ancaq atam heç vaxt anamın canına and içməzdı. Bəlkə bu and inandırıcı səslənməzdi deyə o bunu etmirdi... Ya onun canına çox and içmişdi bizi qədər, ona görə... Bilmirəm, ancaq onu bilirəm ki, bir dəfə də olsun nəyəsə görə anamın canına and içməzdidi...*

*Alman filosofu Hegel bir gün bərk xəstələnir. Allaha and içir ki, bir də soyuq yerdə yatmayacaq. Gün gəlir, sağalır və bir gün soyuq otaqda düşünür: "Deməli and içmək, Allahi da inandırmağa sövq edir..." Fəlsəfədə andlara yer olmasa da, inamlı bağlı fikirlər müxtəlifdir. Kimi özünü deist bilir, kimi aqnostik. Kimi də daha maraqlı görünmək üçün ateistəm deyir. Bütün bunların fonunda mənə görə ən qədimi və ən rahat anlaşılanı "and" anlayışıdır. Bir də mənə həmişə maraqlıdı, bu "and"ı niyə içirik, bəlkə "and" yeyilir, udulur? Bu ifadənin mahiyətində içmək varsa, yəni su kimi içilirsə, demək canımıza hopan nələrsə var... Bu nələrsə, ziyanımıza da ola bilər, xeyrimizə də...*

*Atam Allahi inandırıa bildi, bilmədi, deyə bilmərəm, ancaq onu deyə bilərəm ki, bizi inandırıa bilməşdi. Son vaxtlar andların təsir gücү azalsada, bu məsələ öz aktuallığını saxlamaqda idi. Yeni "and"lar eşidirdik, bu bizi əvvəlki andları unutdurdu. Beləcə atamın "and"ları da bizimlə bərabər böyüyürdü. Bu kinayəli və ağrılı proses uzun illərdi yaddışım bir küçündə ilişib qalıb. Deməyim odur ki, heç cürə o kədərləi tabloları yaddaşından silə bilmirəm. Bir çox hallarda andlar "And" dağları kimi uzanırdı, bunu Coğrafiya dərsində düşünmüştüm. Orta məktəbdə oxuyanda ən zəhləm gedən dağ "And" dağı idi. Elə bilirdim ki, o dağ atamın yalanının böyüklüyünü və bu yalanın hər yerdə görünə bildiyini göstərə bilir. Dərsda bu dağla bağlı suala qəsdən cavab vermirdim, qiyomatim aşağı olsa belə... Bir də heç vaxt unuda bilməyəcəyim bir şifrə yaxud işarət dilimiz vardı. Uşaqlarla həyətdə oynayanda atamın işdən gələn vaxtı soruşurdum ki, ata "A" dt, yoxsa "P"? Bu sual iki sözün ilk hərfləri idi. "A" yəni ayıq, "P" yəni piyan. Bu iki cavabdan "A" olanı məni inanılmaz xoşbəxt edirdi. "P" hərfinə isə nifrət edirdim.. "İndi görən kimin canına and içəcək, kimin canından can gedəcək, az qalib... Bu andlar bizi bir gün bitirəcək"-deyə düşünürdüm...*

*Tarixdən sinifdə ilk beşi mən almışdım. Mamed müəllim üzünü mənə tutub: "Bu mənim ilk beşimdi, gərək uşaqlara tort alasan" baxışlarında inam hiss olunurdu. Ancaq mən tarix fənnindən də "And"la bağlı hissələrdə tərəddüb edirdim. "Andiçmə" mərasimləri məni yenə o ağrılı prosesə qaytarırdı. O hissələrdən həmişə uzaq dururdum. Elə bilirdim ki, bu mərasimlər də atamın andları kimidir. Yəni inandırıcı səslənir, amma... Nə isə. Bu tarixi söhbəti burda da bağlayıb, keçirəm başqa mətləbə. İndi and içmək dəbdə deyil. Çünkü insanları aldatmaq asan deyil. Texnologiyanın inkişafı, yalan detektorları bu işdə "and" məsələsinə bir az kölgə salıb. İndi atamın axırıncı dəfə nəyə and içdiyini xatırlamır. Ola bilsin, biz uşaqlıq idik, atam bizim canımızın uzun olduğunu düşünüb, "and"ları bol edirdi.*

*İndi böyümüşük, hərəmiz bir ailə sahibiyik, bəlkə də atam qorxur ki, bizim canımıza bir də and içsə, daha "and" içməyə canımız qalmaya... Ya da "and" məsələsi ilə bağlı gerçəkliliyin məlum olmasına şübhələnib. And olsun ki, bu belədir...*